

Forma № 2S

**Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq
edilmişdir.**

**SIĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SIĞORTA
BROKERİNİN MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: __A-Qroup Sığorta Şirkəti
ASC

Hesabat dövrü __01/01/2016-31/12/2016__

ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	13 110 942,25
A2	birbaşa sığorta üzrə sığorta haqları	12 796 101,23
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı	207 124,17
A5	üzrə təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzdlar üzrə	107 716,85
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-493 395,19
A7	İnvestisiya gəlirləri üzrə	527 043,85
A8	Subroqasiya gəlirləri	55 497,70
A9	Sair gəlirlər	1 989 219,02
B1	CƏMİ GƏLİRLƏR	15 189 307,63
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	9 815 420,82
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	8 340 492,44
C3	qaytarılan sığorta haqları üzrə	350 626,14
C4	tənzimləmə xərcləri	-1326,65
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1 125 628,89
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	
C8	İşlərin aparılması xərcləri	1722203,47
C9	Sair xərclər	67954,55
D1	CƏMİ XƏRCLƏR	11 605 578,84
E1	Maliyyə mənfəəti (zərəri)	3 583 728,79
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	3 583 728,79
E4	Mənfəət vergisi	716745,76
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	2 866 983,03